

TƏSVİRİ

Elektrikli çörək qəfəsinin əsas funksiyası karbon çörək qəfəsini əvəz etmək, çayın qurudulmasını daha dəqiq və idarə olunan etməkdir.

Əvvəllər çayın qurudulması və qovrulması əsasən kömür yandırmaqla işlənirdi, lakin kömür qızartmasının temperaturu idarə olunmur, hazırlanan çayın keyfiyyəti isə fərqlidir.

Elektrikləşmənin inkişafı ilə əlaqədar olaraq, indi qurutma üçün elektrik çörək qəfəsləri istifadə olunur.

Kiçik məhsuldarlığına görə bu maşın kiçik çay fabrikləri, çayxanalar və ev təsərrüfatları üçün çox uyğundur. O, həmçinin digər qida növlərini qurutmaq üçün də istifadə edilə bilər və geniş tətbiq sahəsinə malikdir.

Bu maşın quru oolong çayı və ağ çayı bişirmək, onların ətirini artırmaq üçün də istifadə edilə bilər. Ətir buxur üçün də istifadə edilə bilər.

ÜSTÜNLÜK

1. Ağıllı sabit temperatur sistemi nəzarəti. Əməliyyat sadə və sürətlidir, çörəkçilik daha dəqiq və daha ağıllıdır;
2. Ənənəvi sənətkarlıq, əllə toxunma. Ənənəvi sənətkarlığı müasir texnologiya ilə birləşdirən unikal sənətkarlıq dizaynı, təbii moso bambuk toxuması;
3. Daha qalın molibden disilid istilik borusu, vahid istilik, çirklənmə, təhlükəsizlik və zəmanət;
3. Baza sabitdir. Baza qəlibləmə yolu ilə formalaşır, aşağı ağırlıq mərkəzi, yaxşı dayanıqlıq, keyfiyyətli, deformasiyaya uğraması asan deyil, möhkəm və davamlıdır.

TƏTBİQ

Çay bişirən baraban maşını qara / yaşıl / oolong / ağ / tünd / bitki çayının emalı üçün uyğundur, yuxarıda göstərilən çay istehsalı üçün tələb olunan iş vaxtı aşağıdakılardır.

Çay Növü	İş vaxtı
Qara çay	30-60 Dəqiqə
Yaşıl çay	30-60 Dəqiqə
Ağ çay	30-60 Dəqiqə
Oolong çayı	30-60 Dəqiqə
Bitki mənşəli çay	30-60 Dəqiqə

Yuxarıda göstərilən məlumatlar yalnız istinad üçündür və xüsusi emal müddəti faktiki vəziyyətə uyğun olaraq müəyyən edilməlidir.

SPESİFİKASIYA

Bambuk nağara əl ilə çay bişirmə maşınının spesifikasiya siyahısı:

Model	DL-6CHBL-70
Tutum	≤7500q

Temperatur Aralığı	30-150 °C
Gərginlik	160-230V
Güc	1800W
Ölçü	72 * 72 * 62 sm
Baraban ölçüsü	65 * 65 * 47 sm
İstilik plitəsinin diametri	60 sm
Qablaşdırma ölçüsü	74 * 74 * 64 sm
Çəki	20 kq

Xüsusi ehtiyacınız varsa, müştərilərin ehtiyaclarına uyğun olaraq fərdiləşdirilə bilər.

Model	Tutum	Güc	Barabanın diametri	Çəki
DL-6CHBL-20	00500q	400W	20 sm	1,8 kq
DL-6CHBL-25	0001000q	400W	25 sm	2,8 kq
DL-6CHBL-40	0002000q	900W	37 sm	4,6 kq
DL-6CHBL-50	≤2500q	1100W	50 sm	8 kq
DL-6CHBL-60	0003000q	1200W	58 sm	12 kq
DL-6CHBL-70	≤7500q	1800W	65 sm	20 kq

Bütün bambuk nağara çay bişirmə maşınının spesifikasiyası.

FOTOLAR

Assistant
...Delix Tea Machine

竹筒力. 105520033767

Bamboo Drum Dryer DL-6CHBL-70

Voltage: 160-230V
Power: 1800 W
For All Kind Tea
Drum Diameter 70cm

Capacity: 7500 g
All Bamboo Drum
Temp Range: 30-150°C



L:74cm W:74cm H:64cm

Website: delijx.com Email: info@delijx.com
WhatsApp/ WeChat/ Tel: 0086-18120033767

ƏLAQƏ

Əgər bu məhsulla maraqlanırsınızsa, qiymətini öyrənmək üçün bizimlə əlaqə saxlayın.



↑ ↑ Ən son qiyməti birbaşa əldə etmək üçün ikona klikləyin ↑ ↑



Quanzhou Deli Agroforestrial Machinery Co., Ltd.

12# Dongqing Road, Chengxiang Town,

Anxi County, Quanzhou, Fujian, China (Mainland)

WhatsApp / WeChat: 0086-18120033767

Email : info@delijx.com

Web: www.delijx.com

Can ↓ Aşağıda əlaqə məlumatlarınızı da qoya bilərsiniz. Adətən sizinlə təxminən 10 dəqiqə ərzində əlaqə saxlayırıq ↓ ↓